

Prezident İlham Əliyev:

# TANAP Azərbaycanın ən uğurlu enerji layihələrindəndir

*TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində ölkə Prezidenti İlham Əliyev vurğulayıb ki, TANAP və Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir*

Xəzerin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə ve Avropana nəql edəcək TANAP Türkilye-Gürcüstən sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkilye-Yunanistan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. 2018-ci ilin iyunun 12-də Türkilyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkilyəyə ilk qaz həcmərinin nəqli ise planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.

Trans-Anadolu (TANAP) boru kəməri dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir. Bunu adıçəkilən kəmərin "Şahdəniz-2" qazından savayı, Xəzər dənizindəki digər yataqların təbii qazını da daşıya biləcək gücündə olması faktı da təsdiqləyir.

Xəber verildiyi kimi, noyabrın 30-da Türkilyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Ölkə Prezidenti İlham Əliyev mərasimde vurğulayıb ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir: "Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır ve dörd layihədən ibarətdir. Onlardan üçü - "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-in icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara verilecek. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtranda istismara verilecekdir."

Dövlətimizin başçısı mərasimde əminliklə bildirib ki, TANAP-in ömrü uzun olacaq, TANAP Türkilye və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir: "TANAP-a qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Çünkü əger 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməlinin çəgdaş Azərbaycan dövlətinin lideri Heydər Əliyev öz əlləri ilə qoymuşdur və 2006-ci ildə eziqardası, Prezident Ərdoğanla birlikdə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istismara verdik. Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkilye və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilmişdir. Bunu böyük hissəsinə - 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmen-



nistanın, 12 milyon tonunu Qazakistanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yeni bir sözə, Bakı-Tbilisi-Ceyhan əsas Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu və bu gün də uğurla fealiyyət göstərir. 2007-ci ildə yenə də əziz qardaşımız Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışını etdik və bu da TANAP-a yol açan digər layihə idi. Qeyd etdiyim kimi, 2015-ci ildə Qarsda TANAP-in inşası başlamışdır. Fürsətdən istifadə edərək, TANAP-in inşasında iştirak etmiş bütün insanlara dərin təşəkkürümüz bildirmək istəyirəm. Onların fədakarlığı və peşəkarlığı bu nəhəng layihənin vaxtında istismara verilməsində böyük rol oynamışdır."

Qeyd edək ki, TANAP Türkilyənin şərqi ilə qərbini bir-birinə bağlayan, ölkənin 20 şəhəri və 67 qəsəbəsindən keçən, 3 fərqli ölçülərdə (56 düym, 48 düym, 36 düym) inşa edilən bir boru kəməridir. Boru kəmərinin en hündür zirvesi dəniz səviyyəsindən 2760 metr yüksəklikdə Qırımızı dağ keçidindən, en alçaq nöqtəsi isə Dardanel boğazından 65 metr dərinlikdən keçir. Boru kəmərinin en dik yamacı 30 dərəcə təşkil edir və llqaz dağındadır. Eyni zamanda, boru kəmərinin 600 km-lik hissəsi 2000 metr yüksəklikdən keçir və bu yerlər qışın çox sərt keçdiyi yerlərdir. Məsələn, Ardahan, Qars, Ərzurum, Sivas, Bayburt, Gümüşhane kimi şəhərləri nümunə göstərə bilərik. Bu səbəbdən ilin ancaq 110 gündündə burada inşaat işləri aparıla bilir. Mehəz belə mürekkeb bir layihəni beynəlxalq standartlara uyğun və təhlükəsiz bir şəkildə ərseyə gətirmək, eyni zamanda, nəzərdə tutulan smeta dəyərinə 5,2 milyard dollar qənaət etmək böyük bir uğurdur. Bu da, əldə edilən bu uğurun nə qədər əhəmiyyətli olduğunu göstərir."

dünyaya göstərib ki, nəinki ölkə daxilində, xarici ölkələrdə də nəhəng enerji layihələrini öz maddi-texniki bazası və yüksək idarəcili səriştəsi ilə ən səmərəli və təhlükəsiz şəkilde həyata keçirmək qüdrətindədir.

Ölkə Prezidenti mərasimdə diqqətə çatdırıb ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanда, enerji təhlükəsizliyi layihəsidir: "Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dövünün gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkəleri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir."

TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimini şəhər edən Enerji məsələləri üzrə ekspert, felsəfə doktoru Emin Axundzadə "İki sahil" qəzeti açıqlamasında bildirib ki, TANAP layihəsi Azərbaycanın en uğurlu enerji layihələrindən biridir və Azərbaycan bu layihədə bir çox ilkərə imza atıb: "Belə ki, Azərbaycan ilk dəfə xəricdə nəhəng bir enerji layihəsinə operator qismində iştirak edib və layihəni vaxtında, yüksək səmərə ilə və nəzərdə tutulan investisiyaya dəyərinə 45% qənaət edərək müvəffəqiyətə tamamlayıb. Bütün bu uğurların məhz TANAP kimi mürəkkəb və beynəlxalq bir layihədə qazanılması Azərbaycanın əhəmiyyətini qlobal enerji bazarında daha da artırıb. Qeyd edilməlidir ki, regionda həyata keçirilən digər boru kəməri layihələrinin məsəfa vahidi nə düşən smeta dəyəri TANAP-dan iki dəfə daha yüksək olub. Bu da, əldə edilən bu uğurun nə qədər əhəmiyyətli olduğunu göstərir."

E.Axundzadə vurğulayıb ki, Azərbaycan, tarixində ilk dəfə olaraq, öz qazını TANAP vasitəsi ilə birbaşa Avropa bazarına ixrac edərək, dünyada təbii qazın en çox idxlədiyi bazara daxil olacaq: "Bu da Azərbaycana uzun illər həm siyasi, həm də iqtisadi dividendlər qazandıracaq. İqtisadi nöqtəyi-nəzərdən, öten ilin 30 iyun tarixindən etibarən TANAP vasitəsilə Türkiye bazarına 3,3 milyard m<sup>3</sup> Azərbaycan qazı daşınır və bu miqdardin bu ilin sonuna qədər 4 milyard m<sup>3</sup>-ə çatacağı nəzərdə tutulur. 2021-ci ilin sonundan etibarən isə boru kəmərinin illik daşımına həcmi 16 milyard m<sup>3</sup>-ə çatacaq. Hesablama məlumatlara görə TANAP hər il 1,45 milyard dollar dəyərində gəlir getirəcək. Bu miqdardin 96,4 milyon dolları isə Türkiyəyə vergi olaraq ödəniləcək. Nəzərinizə çatdırırm ki, boru kəməri layihəsinin tikintisi böyük xərclər tələb etsə də, tikinti başa çatdırıdan sonra əməliyyat xərcləri çox cüzi olur. Qoylan vəsait geri götürüldükden sonra, demək olar ki, gəlirin əsas hissəsi xalis mənfəət olaraq pay sahiblərinə qaydır. Bu çərçivədə, TANAP üçün qoyulan investisiya təqribən 6-7 il sonra tam geri götürüle biləcək. Bu müddətdən sonra isə boru kəməri tama-milə xalis mənfəətə işləyəcəkdir. Onu da qeyd edim ki, əger boru kəmərinə 5,2 milyard dollar qənaət edilməsəydi qoyulan investisiyaların geri götürülməsi 10-11 il kimi uzun bir periodu əhatə edə bilərdi. Qeyd edim ki, gələcəkdə əlavə 5 kompressor stansiyası inşa etməklə boru kəmərinin ümumi həcminin 31 milyard m<sup>3</sup>-ə çatdırılması nəzərdə tutulur. Bu da o deməkdir ki, TANAP-in illik gəliri gələcəkdə hazırkı hesablamalardan 2 dəfə daha artıq ola bilər. Başqa sözlə, Azərbaycan xalqı uzun illər bu layihədən böyük iqtisadi mənfəət əldə edə biləcək."

Ekspert onu da qeyd edib ki, Azərbaycan CQD layihəsinə öncüllük edərək həm regionun iqtisadi inkişafına, həm də Türkiyə və Avropanın enerji təhlükəsizliyinə deyərli töhfə verir: "Bu çərçivədə Azərbaycan Türkiyə bazarında payını 2 dəfə artıraraq 26%-ə yüksək sələbilə biləcək və Türkiyənin ən böyük ikinci qaz tədarükçüsü olacaq. Avropa bazarına isə fərqli marşrut və mənbədən təbii qaz nəql edərək bazaarda rəqabət mühitinin yaranmasına, Avropanın artan qaz tələbatının qarşılmasına, habelə Albaniya və Montenegro kimi ölkələrdə təbii qaz bazarlarının formalşamasına dəyərli töhfə verəcək. Bu layihədə, Azərbaycan ilk dəfə olaraq dəyər zənciri üzrə bütün həlqələrdə əsas pay sahibidir. Beləliklə, Azərbaycan, 3-cü tərəflərdən asılı olmadan öz təbii qazını öz boru kəmərəri vasitəsi ilə daşıyaraq nəqliyyat xərclərini və risklərini ciddi şəkildə azaldı biləcək və ölkə iqtisadiyyatına əlavə dəyər qazandıracaq. Bütün bunlar həm ölkənin enerji təhlükəsizliyini təmin edəcək, həm də iqtisadi müstəqilliyin daha da möhkəmlənməsinə imkan yaradacaq."

Qeyd etmek yerine düşər ki, TANAP Türkilyənin bölgədəki strateji əhəmiyyətini daha da artıracaq. Qardaş ölkənin təbii qaza olan tələbatının 10 faizdən çoxunu təmin edəcək bu boru kəməri mənbələri şaxələndirmək baxımdan da xüsusi əhəmiyyət kəsb edir. TANAP boru təminatı, tikinti və mühəndislik kimi sahələrdə də Türkilyə iqtisadiyyatına böyük töhfələr verib. Layihənin icrası enerji təhlükəsizliyi və meşğulluğu təmin edilmə ilə yanaşı, boru kəmərinin keçdiyi bölgələrdə sosial layihələrin də reallaşmasına səbəb olub. Layihənin icrası zamanı ətraf mühit, səhiyyə, heyvandarlıq və təhsil kimi sahələrdə 1000-dən çox əhəmiyyətli investisiyalar reallaşdırılub.

Emin Axundzadə TANAP boru kəmərinin Türkilyə üçün də strateji əhəmiyyətə malik olduğunu da vurğulayıb: "Türkilyənin ən böyük hədəflərindən biri də uzun perspektivdə enerji "hab"ına çevrilməkdir. Çünkü Türkilyə geostrateji baxımdan çox əlverişli bölgədə yerləşir. Ölkənin Şərqində dünyadakı təbii qaz ehtiyatlarının 75%-i, Qərbində isə təbii qazı ən çox idxlədən etibarən Avropa bazarını yerləşir. Türkilyə bir növ Şərqi ilə Qərb arasında təbii körpü funksiyasını icra edir. Bu minvalla, Türkilyənin uzun müddətli startejii hədəfinə cavab verən layihə Cənub Qaz Dəhlizi və onun ən ənənləri olan TANAP layihəsidir. Belə ki, Türkilyə Azərbaycan qazı ilə yanaşı, 3-cü tərəflərin qazını da gələcəkdə Avropaya daşımaya imkanı əldə edə biləcək və öz startejii mövqeyini gücləndirəcəkdir. Beləliklə, Azərbaycan və Türkilyənin strateji əməkdaşlığının dəyərli meyvəsi olan TANAP, həm Azərbaycana, həm də Türkilyəyə uzun müddətli dividendlər gətirəcək. Azərbaycan, öz qazını birbaşa Avropa bazarına daşıyaraq, həm nəqliyyat xərclərini və risklərini azaldacaq, həm də alternativ mənbədən və alternativ marşrut üzərindən təbii qaz nəql edərək, Avropa bazarında strateji mövqeyini gücləndirəcək. Boru kəməri, eyni zamanda, Türkilyənin artan enerji tələbatını qarşılayaq və Türkilyənin enerji "hab"ı olma strategiyasına dəyərli töhfə verəcək."

Orxan Vahidoğlu,  
"iki sahil"